

# İlk atəşin tarixi

**1918-ci il, 30 mart...**

**Saat 16.40**

*Yeganə BAYRAMOVA*

Xalqımıza qarşı erməni millətçilərinin törotdiyi soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. Ermənilər bu fəsətdən istifadə edərək, öz məkrli siyasetlərini həyata keçirmək, ölkəməzin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlardan törediblər. Erməni millətçiləri müxtəlif zamanlarda mifik "Böyük Ermənistən" ideyasını

gerçəkləşdirmək məqsədilə xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Belə dəhşətli hadisələrdən biri 1918-ci il

mart-aprel ayında xalqımıza qarşı həyata keçirilən soyqırımı idi. Mart soyqırımı təkcə Azərbaycan tarixində deyil, dünya tarixində töredilən ən qanlı faciələrdən biridir.



Hələ 1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində erməni millətçisi Stepan Şaumyanın başçılığı ilə bolşevik Bakı Soveti Bakıda hakimiyəti ələ keçirmişdi. On-

lar türk-müsəlman əhalisini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək isteyirdilər. Bu işə erməni "Daşnak-sütyun" partiyası da yaxından kömək edirdi. Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti Bakıda azərbaycanlılara qarşı milli qırğın töredərək, xalqın oynamaqda olan azadlıq arzusunu beşikdə ikən boğmaq, müsəlmanlara "dərs vermək" isteyirdi.

Beləliklə, 1918-ci ilin martın 30-da bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıların külliəvi qırğınına başladılar. Digər tərəfdən, Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Şaumyanın təşkil etdiyi "Qırmızı ordu"nın tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət idi. Düşmənlər qoca-

ya, qadına, hətta azyaşlı körpə uşaqlara da vəhşicəsinə qanlı divan tutdular, insanları süngündən keçirərək diri-diri yandırdılar, evlərini dağıdırlar. Aprelin 3-dək minlərlə müsəlman əhali

qətlə yetirildi.

Martin 30-da saat 16:40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açıdlar və soyqırımına başladılar. Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsindən gəndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yasayan məhəllələrini bombaladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə fürsət düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjaların-



da qoyulmuş toplardan Abşeronun şimalındaki kəndləri də atəşə tutdular. Silahlı erməni əsgərləri müsəlmanların evlərinə soxulur, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanın-

lorin içində atr, körpələri süngüyə keçirildilər. Dinc əhalini qorxudan dəhşətə gətirib istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirildilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının cəsədi tapılmışdı. Çoxlu gənc qadını diri-dirin divara mixlamişdilar.

Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Goyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törotdikləri qırğınlardan danışılır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə soydaşlarımız qətlə yetirilib. Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.